

UOT 378

A.H.Qəribova

pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Az 1000, Bakı ş., Üzeyir Hacıbəyli küçəsi, 68
E-mail: qaribova.arifa@gmail.com

MUSIQİ MÜƏLLİMİNİN PEŞƏ KOMPETENSIYALARI

Açar sözlər: pedaqoji fəaliyyət, musiqi tərbiyəsi, peşə bacarıqları, musiqi təxfikürü

Məqalədə musiqi müəlliminin peşə ustalığının və uğurlu pedaqoji fəaliyyəti üçün müxtəlif pedaqoji və xüsusi (ixtisas) bilik, bacarıq və vərdişlərin zəruriliyi göstərilir ki, məhz bunlar musiqi müəlliminin əsas kompetensiyalarını ehtiva edir. Burada bu bilik, bacarıq və vərdişlərin qısa təhlili aparılır.

A.G.Гарипова

ПРОФЕССИОНАЛЬНЫЕ КОМПЕТЕНЦИИ УЧИТЕЛЯ МУЗЫКИ

Ключевые слова: педагогическая деятельность, музыкальное воспитание, профессиональные умения, музыкальное мышление

В статье указывается, что для формирования профессионального мастерства и успешной педагогической деятельности учителя музыки необходимо единство различных педагогических и специальных знаний, умений и навыков, которые и составляют основные компетенции учителя музыки. Здесь дается краткий анализ этих знаний, умений и навыков.

A.H.Garibova

PROFESSIONAL COMPETENCE OF A MUSIC TEACHER

Keywords: educational activities, musical education, professional skills, musical thinking

Summary: The article indicates that the formation of professional skills and successful pedagogical activity of a music teacher requires the unity of various pedagogical and special knowledge, skills and abilities, which constitute the main competencies of a music teacher. A brief analysis of this knowledge, skill and skill is given here.

Pedaqoji peşə məğzinə görə mürəkkəb və çoxşahəli olaraq, hər hansı ixtisasdan olan müəllimin qarşısına çoxsaylı tələblər qoyur. Müəllim öz peşə fəaliyyətini həyata keçirərək eyni zamanda həm metodist, həm tərbiyəçi, həm də psixoloq kimi çıxış edir. Öz strukturuna görə vahid olan pedaqoji fəaliyyətin müxtəlif tərəflərinin təkmilləşdirilməsi müəllimdən xüsusi bilikləri, bacarıq və vərdişləri tələb edir ki, bunlar da, öz növbəsində, pedaqoji qabiliyyətlərin inkişafına və nəticədə pedaqoji ustalığa yiyələnməyə gətirib çıxarır.

Musiqi müəlliminin peşə fəaliyyəti pedaqoji və xüsusi bilik və bacarıqların vəhdəti ilə xarakterizə olunur. Belə ki, pedaqoji bacarıqlar şüurlu şəkildə həyata keçirilərək axtarış xarakteri və müxtəlif situasiyalarda çevik tədbiq olunma kimi xassələri ilə səciyyələnir. Müəyyən bacarıq sisteminə yiyələnmə pedaqoji fəaliyyətdə peşkarlığın göstəricisidir, özü də məhz peşə baxımından əhəmiyyətli bacarıqların formallaşmış olması pedaqoji ustalığın əmələ gəlməsi üçün zəruri şərtidir. Belə bacarıqlar sırasında ən əvvəl konstruktivlik, təşkilatlılıq, kommunikativlik, informasiyalılıq, qnostiklik (yəni yeni biliklərin axtarışına meyllilik), idarəcilik, qabaqcıl pedaqoji təcrübədən bəhralınma bacarıqlarını qeyd etməliyik. Pedaqoji bacarıqlara həmçinin pedaqoji situasiyanın təhlili, nəticələrin lahiyələndirilməsi və pedaqoji təsirin planlaşdırılması bacarıqları da aiddir.

Əgər musiqi müəlliminin şəxsiyyətinin keyfiyyətləri onun hazırlığı prosesində formallaşsa, onun konkret peşkar bacarıqları isə praktiki fəaliyyətdə inkişaf edir. Bunlar – musiqi materialının seçilməsi və qurulması, ifadəli nitqə yiyələnmə, öz hərəkətlərinin kontrol edilməsi və qiymətləndirməsi, şagirdlərlə düzgün ünsiyyət tərzinin tapılması, dərsin ayrı-ayrı hissələrinin vaxt baxımından səlis paylaşdırılması kimi bacarıqlardır.

Pedaqoji məsələlərinin həllinə yalnız pedaqoji fəaliyyətə tələbatı formallaşan müəllimlər qadirdir. Musiqi müəlliminin qarşısında həlli uzun müddətə nəzərdə tutulan məsələlər dura bilər. Bu cür məsələlər bir neçə fərdi məsələdən ibarətdir ki, onların hər biri ümumi məsələnin həllində bir mərhələdir. Belə ki, musiqi müəlliminin ən başlıca vəzifəsi, sözsüz, şagirdlərin musiqi mədəniyyətinin tərbiyəsidir. Onu təşkil edən fərdi məsələlər təlimin hər bir mərhələsində ardıcıl və yaxud eyni zamanda həll olunur: şagirdlərin musiqiyyə maraqlarının oyandırılması, musiqi qavrama bacarığının emosional-idrak fəaliyyətinin təşkili yolu ilə sistemli inkişafı, musiqili-ifacılıq fəaliyyətinə cəlb olunması, musiqi barasında əsas bilik-lərin verilməsi. Bu məsələlərin hər biri, öz növbəsində, musiqili-pedaqoji fəaliyyət prosesində yaranan “operativ” məsələlərlə daima uyğunlaşdırılır.

Beləliklə, müəllimin peşə ustalığı, başlıca olaraq, pedaqoji məsələnin müəyyənləşdirib onu uğurla həll edilməsində izhar olunur. Bu müddəaya əsaslanaraq demək olar ki, daima yeni bilik və bacarıqlarla zənginləşməni tələb edən musiqili-pedaqoji fəaliyyət ilə bağlı pedaqoji məsələlərinin həlli yaradıcı

təfakkürün və yerinə yetirdiyi fəaliyyətə qarşı idrak marağının inkişafına təkan verir. Öz növbəsində bu fəaliyyət prosesində müəyyən bacarıqlara yiyələnmə, yaranan idrak marağı ilə birgə, peşəkar-pedaqoji meyllerin (tələbatın) formallaşdırılması vasitəsi kimi çıxış edir.

Musiqi müəlliminin şəxsiyyətinin strukturunda, onun peşə fəaliyyətinin təməlində təfəkkür xüsusi bir yer tutur. Musiqi müəlliminin peşə fəaliyyətində biliklərin və təfəkkürün bir-birindən asılılığının və mütənasibliyinin düzgün dərk edilməsi böyük əhəmiyyətə malikdir. Həm biliklər, həm də təfəkkür fərdi idrakın elementləridir. Xaricdən gələn informasiyanın nəzəri cəhətdən işlənilməsi və dəyişdirilməsi yalnız müəyyən bilik ehtiyatının olduğu halda baş verə bilər. Eyni zamanda bilik və hərəkət sistemi əqli fəaliyyətin nəticəsidir ki, o, yeni biliklərin alınmasını təmin edir. Bu biliklər isə öz növbəsində sonrakı idrak prosesinin əsasını təşkil edir. Bu və ya digər fəaliyyət məhz biliklərlə müəyyənləşdirilir.

Əsərin ideya-obrazlı məzmununun dərk edilməsinin əsasında musiqi nitqinin qanuna uyğunluqlarını əks etdirən məntiqi başlangıç durur. Musiqi əsərinin quruluşu, onun formasının məntiqi anlaşılması emosional qavrama və əsərin bədii obrazının dərinliklərinə varmağa yardım edir. Musiqi müəllimlərinin hazırlanması təcrübəsi göstərir ki, tələbənin əsərin mənasına, bəstəkarın niyyətinə daxil olma bacarığı gələcəkdəki pedaqoji fəaliyyətində ona uşaqların yaradıcı aləminin, onların obrazlarla düşünmə bacarığının formallaşdırılmasına imkan yaradır.

Musiqi təfəkkürü, onun inkişaf səviyyəsi, musiqi təsəvvürlerin və anlayışlarının həcmindən, onların məzmun dolgunluğundan, diferensiallaşma və ümumiləş-dirilməsindən, bir-birilə nə dərəcədə mütənasib olduğundan asılıdır.

Musiqi müəlliminin ümumtəhsil məktəbdə işinin spesifikasiyası ondan həmçinin xüsusi bilik, bacarıq və vərdişləri də tələb edir ki, bunların vasitəsilə musiqili-pedaqoji fəaliyyətin uğurlu nəticəsi təmin olunur. Bu bilik və bacarıqlara nəzəriyyə, musiqi tarixi, vokal, xor-dirijorluğu və alətdə (pianoda) ifa aiddir.

Musiqili-nəzəri hazırlıq müəllimə musiqi sənəti hadisələrini, musiqi tarixi və nəzəriyyəsinin qanuna uyğunluqlarını qarşılıqlı əlaqədə və qarşılıqlı təsirdə daha dərindən anlamaq imkanını verir. Müəllimin musiqi tarixinə dair bilikləri musiqi mədəniyyətini qədim dövrlərdən bu günə kimi əhatə etməlidir. Xarici və azərbaycan professional musiqisinin və xalq yaradıcılığının tarixinə dair biliklər müxtəlif musiqi hadisələrinin geniş qarvanılmاسının zəruri özülünü təşkil edir ki, bu da şagirdlərin ümumi musiqili-estetik tərbiyəsi vəzifələrinə uyğundur.

Müəllim yüksək səviyyəli musiqi mədəniyyətinə malik olmalı, müxtəlif bəstəkarlıq məktəblərinin xüsusiyyətlərini ayırd etməli, müxtəlif dövrlərdə yaradılan ən görkəmli əsərləri tanımlı, onların üslubunu, formasını, musiqi

ifadəlilik vasitələrini təhlil və xarakterizə etməyi bacarmalıdır. Musiqi nəzəriyyəsi və tarixinin öyrənilməsi müəllimə həm dərslərin keçirilməsində, həm də sinifdən kənar və maarifçilik işin təşkilində mühüm rol oynayır. Bütün bu məsələlərin həllinə pedaqoji təməyülli ali məktəblərdə tədris olunan nəzəriyyə, solfəcio, harmoniya, polifoniya, musiqi əsərlərinin təhlilinə dair biliklər yardım edir.

Musiqi müəlliminin peşə fəaliyyətini vokal və xor-dirijorluğun hazırlığı olmadan təsəvvür etmək mümkün deyil, çünki bu fəaliyyət xor partituların oxunuşu bacarığını, dirijorluq etməni, səs quruluşu metodikasına yiyələnməni və xorla işin xüsusiyyətlərinin bilməsini tələb edir. Ümumtəhsil məktəbində aparılan vokal-xor işi müəllimdən bir-çox vərdiş və bacarıqları tələb edir ki, bunların sırasına partituranı daxilən intonasıya etmək; əsərlərin ifaçılıq baxımından vokal-xor təhlilini aparmaq; xoru idarə etmənin priyomlarını bilmək; ifaçılıq məsələlərinin həllinin yeni, qeyri-standart və səmərəli vasitələrini tapmaq; daima özünün eşitmə qabiliyyətini və daxili sluxunu təkmilləşdirmək; özünün vokal-xor təfəkkürünü inkişaf etdirmək; dirijorluq texnikasına malik olaraq, onu daima mükəmməlləşdirmək; xorla işin metodikasını bilmək kimi bacarıqlar daxildir.

Musiqi müəlliminin hazırlığı hökmən alətdə ifa və konsertmeyster vərdişlərinə yiyələnməni də nəzərdə tutur. Müəllimin bu növ fəaliyyətinin spesifikasiyası onun məktəbdə tətbiq olunması formalarının müxtəlifliyi ilə müəyyənləşdirilir. Hələ D.Kabalevski qeyd edirdi ki, müəllimin alətdə, xüsusən də fortepiyano da calmaq bacarığı onun bütün bacarıqları sırasında ən vaciblərindən biridir. Bütün texniki vasitələr yalnız əlavə kimi istifadə oluna bilər, çünki musiqinin canlı ifası böyük emosional təsir gücünə malikdir. Bundan əlavə, canlı ifa zamanı müəllim əsərin hər hansı bir yerində dayanaraq, şagirdlərin diqqətini ifadəlilik vasitələrinin ayrı-ayrı xüsusiyyətlərinə yönəldə bilər. Nəhayət, çalmağı bacaran müəllim şagirdlərin gözündə daha böyük nüfuz sahibi olur, nəinki çalmağı bacarmayan.

Buna görə də müəllim daima öz ifaçılıq ustalığını təkmilləşdirməlidir, yəni üzdən oxuma, tez, savadlı və şüurlu şəkildə mətni qavrama, yeni əsərlərlə tanış olma, onların üslub məqzini anlama, repertuarını yaratma və yeniləmə bacarıqla-rını özündə yetişdirməlidir.

Lakin müəllim unutmamalıdır ki, o, hər nə qədər yaxşı ifaçı olursa olsun, bu hələ yaxşı müəllim olmaq deyildir. Buna görə də o, daima özünün pedaqoji ustalığının təkmilləşdirilməsi üzərində çalışmalıdır. Orta musiqiçi və yaxşı pedaqoq, yaxşı musiqiçi və pis pedaqoqdan daha üstündür. Müasir musiqi müəllimi həmçinin yaxın olan elm sahələrinin (psixologiya, yüksək sinir sisteminin fiziologiyası, didaktika, estetika və s.) nailiyyətlərini da bilməli və onları özünün praktiki fəaliyyətində nozəra almalıdır. Çünki şagirdlərin musiqi inkişafı prosesinə nəinki empirik yanaşmaq, həm də seçdiyi və tətbiq etdiyi

metodikaları qabaqcıl elm nəzəriyyəsi baxımından əsaslandırmaq da vacibdir.

Beləliklə, musiqi müəlliminin peşə fəaliyyətinin uğurla həyata keçirilməsi və peşə ustalığının formalasdırılması üçün müxtəlif pedaqoji və xüsusi bilik və bacarıqların tam bir vəhdəti zəruridir.

Ədəbiyyat

1. Qədimova J. Musiqinin tədrisi metodikası. Bakı, 2007, 323 s.
2. Rəcəbov O, Hidayyətova F. Ümumtəhsil məktəblərində musiqinin tədrisi və tərbiyəsi metodikası. Bakı, 2013, 258 s.
3. Rəcəbov O., Məmmədova G., Pedaqoji təmayüllü orta ixtisas və ali məktəblərdə musiqi tədrisinin metodikası. Bakı, 2009, 201 s.
4. Арчакникова Л. Профессия – учитель музыки. Москва, 1984, 111 с.
5. Алиев Ю.Б. Настольная книга школьного учителя музыки. Москва, 2002

Məqalənin redaksiyaya daxil olma tarixi: 11.02.2021

Məqalənin təkrar işlənməyə göndərilmə tarixi: 23.02.2021

Məqalənin çapa qəbul olunma tarixi: 15.03.2021

Məqaləni çapa tövsiyə edən sahə redaktorunun (və ya üzvünün) adı:

pedaqogika üzrə fəlsəfə doktoru, dosent **Mədina Tuayeva**

ADPU-nun Elmi Şurasının 15 aprel 2016-cı il tarixli 15 sayılı qərarı ilə çap olunur.